

Mühasibat xidmətləri ilə bağlı müxtəlif paketlərimizi nəzərinizə çatdırırıq:



Nº	Xidmət paketinin adı	Paketin qiyməti
1	Konsaltinq xidmətləri	50-150 AZN
2	Şirkətin təsis olunması ilə bağlı əməliyyatlar	300 AZN
3	Alqı-satqı prosesi ilə bağlı əməliyyatlar + 1C proqramında olan əməliyyatlar (300 + 150)	450 AZN
4	Mütəmadi olaraq hesabatların göndərilməsi (rüblük)	50-150 AZN
5	Dövriyyənin qurulması və maliyyə analizi	400 AZN
6	Şirkətin hüquqi sənədlərinin hazırlanması	təx. 300 AZN
7	Mühasibatlığa yardımçı xidmətlər	min. 2000 AZN

1. Konsaltinq xidmətləri		Xidmət haqqı
1	Mühasibatlıq üzrə məsləhətlərin verilməsi	50-150 AZN
2	Vergi məsləhətlərinin verilməsi	
3	Maliyyə üzrə məsləhətlərin verilməsi	
4	Hüquqi məsləhətlərin verilməsi	
5	Kadr uçotu üzrə məsləhətlərin verilməsi	
6	Təlimlər üzrə məsləhətlərinin verilməsi	

2. Şirkətin təsis olunması ilə bağlı əməliyyatlar		Xidmət haqqı
1	Asan imzanın alınması	300 AZN
2	VÖEN, reyestrə çıxarış və nizamnamənin alınması (Dəyişikliklər)	
3	Möhür və ştampların alınması	
4	Bank rekvizitlərinin alınması	
5	İcarə müqaviləsinin bağlanması, notarius təsdiqi və obyekt kodunun alınması	
6	Fəaliyyətə uyğun müqavilələrin hazırlanması	

3. Alqı-satqı prosesi ilə bağlı əməliyyatlar		Xidmət haqqı
1	Məhsul və xidmət satışı müqavilələrinin hazırlanması (aylıq 5 müqavilə)	100 AZN
2	E-qaimə və EVHF-lərin göndərilməsi (aylıq 5 dəfə)	50 AZN
3	Razılaşma protokolunun hazırlanması (aylıq 5 dəfə)	50 AZN
4	Hesab faktura və təhvil-təslim aktının hazırlanması (aylıq 5 dəfə)	50 AZN
5	Mədaxil və məxaric qəbzlərinin yazılması (aylıq 100-ə qədər)	50 AZN
6	Anbar hesabının aparılması (1C mühasibat proqramında yığılması və 1-10 əməliyyat)	150 AZN

4. Mütəmadi olaraq hesabatların göndərilməsi		Xidmət haqqı
1	Vergi hesabatlarının göndərilməsi	50-150 AZN
2	DSMF hesabatlarının göndərilməsi	
3	Statistika hesabatlarının göndərilməsi	
4	Məşğulluq hesabatlarının göndərilməsi	
5	İB və QHT-lərin maliyyə hesabatlarının göndərilməsi	
Qeyd: Hesabatlar aylıq, rüblük və illik olur. Xidmət haqqı uyğun şəkildə dəyişir.		

5. Dövriyyənin qurulması və maliyyə analizi (aylıq)		Xidmət haqqı
1	Əmək haqqı və tabel cədvəllərinin hazırlanması	300 AZN
2	Təhtəl şəxs-avans hesabatlarının hazırlanması	
3	Bank çıxarışlarının işlənməsi	
4	Gəlir və xərclərin hesablanması	
5	Debitor və kreditor borcların müəyyən olunması	
6	Büdcə və dövriyyə balansının qurulması	
7	Mənfəət və zərərin müəyyən olunması	
8	Əməliyyatların 1C proqramında işlənməsi (anbar əməliyyatları daxil deyil)	100 AZN

6. Şirkətin hüquqi sənədlərinin hazırlanması		Xidmət haqqı
1	Nizamnamənin hazırlanması	50 AZN
2	Əmək müqavilələrinin hazırlanması (1 nəfər üçün)	20 AZN
3	Xidməti müqavilələrin hazırlanması (1 nəfər üçün)	20 AZN
4	Daxili nizam-intizam qaydalarının hazırlanması	100 AZN
5	Vəzifə təlimatlarının hazırlanması	50 AZN
6	Texniki təhlükəsizlik qaydalarının hazırlanması	50-100 AZN

7. Mühəsibatlığa yardımçı xidmətlər		Xidmət haqqı
1	İllik büdcə hazırlanması (təxmini büdcə)	300 AZN
2	İşçilərin icbari sığortalanması (Qala sığorta və Atəşgah sığorta ilə sənədləşmələr)	20 AZN
3	Miqrasiya sənədinin alınması xidməti (iş və yaşayış icazələrinin alınması)	300 AZN
4	Gömrük sənədləşmələri (Bəyannamələrin yazılması və müşaiyət)	150-300 AZN
5	Kadr uçotunun aparılması (Kardların auditi, testlər)	400-600 AZN
6	Daxili auditin aparılması	min. 350 AZN
7	Kənar auditin aparılması	min. 500 AZN

QEYD 1: Yuxarıda sadalanan bəzi xidmətlər və xidmət haqqları müraciət edən şirkətlərin fəaliyyətinə və işləyiş strukturuna görə dəyişə bilər. Bu halda həmin şirkətlə görüşdən sonra müvafiq dəyişikliklərə qərar verilir. Xidmətlərin göstərilməsi ilə bağlı xidmət müqavilələri bağlanır. Ödənişlər nəğd və ya bank hesabına köçürmə ilə ödənilə bilər.

QEYD 2: Aylıq mühəsibat xidmətlərinin toplam qiymətini öyrənmək üçün sifarişçi tərəfindən uyğun xidmətlər seçilir. Seçilən xidmət paketlərinin toplam yekun dəyərində endirim tətbiq oluna bilər. Bu barədə "sifarişçi şirkət" in müraciətinə baxıldıqdan sonra rəhbərlik tərəfindən qərar verilir və sifarişçiyə bildirilir.